



Tbrizd "ran-Azrbaycan mnasibtlrin bax" elmi konfrans keirildi

ran-Azrbaycan mnasibtlrin bax" bu gn Tbrizd Azr-Aran Mdniyyt Mrkzinin ev sahibliyi il keiriln".
 .elmi konfransn mvzusu idi

Aran-News- "ran-Azrbaycan mnasibtlrin bax" elmi konfrans rqi Azrbaycann universitet alimlrinin, tdqiqatların, mdniyyt v media falların itirak il bu gn gnortadan sonra Tbrizd Azr-Aran Mdniyyt Mrkzinin ev sahibliyi il keirildi

Konfransn alnda Qafqaz mslri zr tdqiqat Mehdi Nalbndi bir ne ruhani v islamnn hid olmas v yaralnamas il nticlnn qanl Nardaran hadislrin v son bir ne ayda ilr qar siyasi hadislrđn sz aaraq, bu hadislrđ ilrin ryin yara vurmaq adlandrd. O artrd: "Bak dvltnin dindarlara v slam mqddslrin qar mharib elan etmsinin sbblri varđr. Nardaran qsbisi hrkatların simvolu olaraq onun gclnmsi v tbiind sas rol oynayrd. Nardaran, qap-divarlar v klri ilik v mrdlik iyi vern bir yerdir. Lakin indi dvlť trfindn burada dyiklik aparlr. Bu lknin dvlť rhbrlri lham liyevin imzald frman il ziyartgah v mscidlrđn dini ar v simvollar gtrdlr, .klrd dalalanan mzhbi bayraqlar ydrđlar

M. Nalbndi Nardaran senarisindn istifad edrk ilr qar yaradlm repressiyaya gr narahatln bildirdi v yaxn gnldr lkmiz sfr etmsi gzliln Azərbaycan Respublikasnn prezidentin mrcit edrk dedi: "Cnab liyev! Tarixd ba vern hadislr gstrir ki, haqq v hqiql mbariz aparmaq mlubiiytl sonuclanr. Allah v slam dini vliyalar il dmniliyin hqart, xarlq v zllilikdn baqa bir aqibtı yoxdur. Sovetlr Birliyinin kemiin diqqt etsniz, xalqn Stalini nec xatrlamasn grcksiniz. Stalinin repressiya v qtl siyasti lknizin xalqnn slam v i mzhbin meylini mhv ed bildimi? Sizin ixtiyarında Sovetlr Birliyinin hrbi imkanlar, corafi mvqelri qdr gc yoxdur. "Bununla bel slam v hli-beytl () dmnilik edirsiniz

Qafqaz mslri zr ekspert slam nqilabnn Byk Rhbri hzrt mam Xomeyninin (rh) Qorbaova nvanlad v SSR-nin, ya baqa szl kommunizmin dalacan proqnoz verdiyi mktubuna iar edrk dedi: "Bizim aydn ismarcmz nqilabn ismarcdr. ran slam Respublikas islami hrkatlar mirasnn qoruyucusu v hidatyisi olaraq gnbgn mslmanların oyanmasna v imperializml .mbarizsin yeni ruh balamdr

Mdniyyt fallarından saylan M. Nalbndi daha sonra artrd: "All v baracql bir siyasti he vaxt 7 .milyonluq lknı 70 milyonluq lk il z-z qoymur

O hminin, Azərbaycan Respublikasnn prezidentindn Nardaran hidlrinin qann v qisasn tlb etdi, hbsd olan islamların v hicab mdafiilrinin hamsnn qeydsiz-rtisiz azadla buraxlmasn .istdi

M. Nalbndi xnn sonunda bizim n Tbriz v Baknn eyni olmasn aqlad, lkmizin istiqlalın v razi btvlyn z chaltlrinin oyuncana evirrk "DAK" ad il bir qrup xsiiytsizin qalmaql yaradan konfranslar tkil etmlrini mhkum etdi. Ekspert hminin, Azərbaycan prezidentinin lkmiz sfri .astanasnda DAK v separatların son iclasn diqqti kn bir msl adlandrd

Elmi konfransn davamnda Qafqaz mslri zr mtxssis v tdqiqat doktor Kffa "Azərbaycan dvltnin davrann tannmas" mvzusında x edrk, ran-Azərbaycan lkrinin kemi siyasi mnasibtlrin toxundu. O dedi: "ran slam Respublikas 1991-ci ild Azərbaycan lksinin .mstqilliyini tand v Qafqaz regionunda bu lk il mnasibtlrinin genilnmsini daha nd tutdu O zamanlarda ba vern mhm hadislr, o cmlđn Qaraba mnaqisin toxunan doktor Kffa dedi: "ran slam Respublikas Qaraba mslsind msuliyet hiss edrk v z vzifsi bilrk Azərbaycan mslman xalqn v dvltni dstklđ, htta kmk etmk mqsdil z razisini bu lknin ixtiyarında .qoydu

Qaraba mnaqisind rann Azərbaycan xalqna kmyinin hrtrfli olduunu, o cmlđn hrbi sahd olduunu qeyd edn ekspert v tdqiqat alim dedi: "Bu kmklr aid sndlrđn kiik bir hissi tn

hftlrd video klind lknin bir sra saytlar vasitsil yaymland. Bu snd Qaraba mnaqisind rann
."Azrbaycana kmyinin ox kiik bir hissini nmayi etdirir
Doktor Kffa xnn davamnda lkmizin shiyy v malic sahsind d kmklrin iar edrk onu ox dyrli
adlandrd, bu msld Azrbaycan dvltnin nankorluundan v smimi olmamasndan tssfn
.bildirdi

ran-Azrbaycan mnasibtlrinin byniln hdd atmamasn aqlayan ekspert, bunun sbblrini Bak
.dvltnind axtarman grk olduunu vurulad

:Doktor Kffa xnn digr bir hissind Azrbaycan dvltnin dmnscin v uyunsuz hrktrlrini sayd

**rann dmnlri, o cmldn sionist rejimi il strateji mnasibtlr qurmaq -
Amerika v qrbin rana qar iqtisadi sanksiyalarnn brkimsi il eyni zamanda Azrbaycan -
Respublikas dvltnin AB v qrbin yannda olmas; nmun olaraq rana mxsus 500 milyon
.dollarn Azrbaycanda bloklanmasna iar etmk olar
Amerikann gstrii il v rann maraqlarn nqr almadan ran neft konsorsiumudan -
knarladrmaq
ilr v dindarlara qar tzyiq v repressiya, bunun qarında is vhabilr, nurulara v qrb -
missionerlrin meydan vermk
Azrbaycan lksind DAK v digr qurumlar ad altnda anti-ran v anti-nqilab nsrlrin geni -
.faliyytin icaz vermk
Dvltn frman il Azrbaycann elmi v thsil mrkzlrind tarixi saxtaladrmaq v qeyri-elmi tarix -
.uydurmaq**

Doktor Kffa hazrk zamanda Azrbaycan dvltnin rftar v hrktin qiymt verilmsi ynmnd izah
verrk, iki lk balarnn 2014-c il birg byanat imzalamalarna diqqt edilmsnin zrruriliyini
vurulad. O lav etdi: "ki trfin bu byanatn maddrind razla glidiyi sas mvzular: thlksizlik, yax
qonuluu gzlmk, qarqlq hrmt, mstqilliy v razi btvlyn hrmt qoymaq oxu trafndadr. Lakin mld
mahid olunan Azrbaycan dvltnin dmnscin hrktrlrinin azalmamas, stlik hr gn artmas v
."genilnmsidir

Qafqaz mslrri zr ekspert Azrbaycan v ran prezidentlrinin dostluq v mkdalq haqqnda birg
byanatn maddlrin, iki lk arasnda thlksizlik razlamasnn imzalanmasn Azrbaycan dvltnin
:hmiyyt vermmsin v gz yummasnn nmunlrini aadak kimi izah etdi

**Azrbaycan dvltni trfindn dmnscin hrktrlrin brkimsi; akar nmun olaraq 2014-c ild sionist -
rejimin aid pilotsuz casusluq tyarsinin Azrbaycan razisindn qalxaraq lkmizin smasna
daxil olmasn gstrmk olar. Casusluq tyarsi lknin mrkzind yerln Ntnz nv znginldirm
.tsisatlarna trf hrkt edrknn rann raket leyhin mdafi sistemi trfindn vurulmudur
Uyurma v qeyri-dzgn tarix yazmaq, uyurma v thrif olunmu tarix kitablar nr etmk. O -
cmldn Azrbaycan Respublikas Prezident Administrasiyasnn rhbri Ramiz Mehdiyevin
tqdimatlar keirilmi "ah smayl Sfvi: hkmdarn v dynn portreti" v "Nadir ah far: diplomatik
.yazmalar" kitablar**

**Anti-nqilab, milliyyti v separat nsrlrin dflrl ran slam Respublikasnn Bakdak sfirliyi -
.qarında aksiya keirmlri. stlik, daxil v xaricd konfranslar tkil etmlri
ran slam Respublikasnn dmnlri il hrtrfli mnasibtlrin genilnmsi. Sionist rejimi v Sudiyy -
.rbistann bunun nmunlrindndir
ran slam Respublikas il siyasi mnasibtlrin lsn mhdudladrmaq. Buna nmun olaraq sfirlik -
mkdalar, Televiziya-Radio irktinin mdni mzakirlri n mhdudiytt yaratma, Tbriz-Bak
.aviareysini lv etmsini gstrmk olar**

**tn il ran vtndalar n sadldirilmi qaydada srhdi kem haqqnda memorandumu lv etmk. -
Halbuki, dmn lkrin, o cmldn sionist rejim v qrb lkrinin vtndalar n bu lknin aeroportlarında
.viza verilmsin start verdi**

**Dindarlara qar repressiv hrkt. Bu zmind Nardaran qsbisin hrbi hcum, i zadarlarnn geni -
hbsi, Nardaran blokada saxlamaq, onlarn su, iq v qazn ksmk, dini mrasimlrin keirilmsin
.mhdudiytlr qoymaq, dini simvollarn ydrmas, mhdudladrc qanunlar**

Doktor Kffa xnn sonunda ntic olaraq bildirdi ki, Azrbaycan dvlti ran slam Respublikas il hqi v doru mnasibtlr qurmaq ardnc deyil v onun hrktlri daha ox taktiki v zamanl :xataktar dayr. Ekspert Azrbaycan Respublikasnn dvlit balarna iki tklif verdi Birinci, randa mumi fikrin hislrini nzt alsnlr v z lklrinin dindarlar il uyun mnasibt yaratsnlr. kinci, ruhaniyyt aparat v i tqld mrlri corafi srhd tanmr v bundan daha azad dnrlr, ciddi surtd Azrbaycan Respublikasnn hadislrini izlyirlr v mtlq dindarlarn repressiyas .qarsnda ciddi reaksiya gstrcklr

Konfransda x edn Qafqaz mslri zr ekspert Calal Mhmmdi ran-Azrbaycan arasnda narahatedici mnasibtlrin olmasna gr tssf hissi keirdiyini bildirrk dedi: "ox tssfldr ki, Bak dvlti znn dmn hrktlrin gr he bir xrc dmyib v bu hrktlrin oxu ran trfinin skutu v cavab .”vermmsi il yana olmur

C. Mhmmdi Bak dvltinin dmnscn v qrzli hrkti qarsnda susmu v yumaqlq gstrmi slahiyytli dvlit aparatlarn tnqid etdi v lknin diplomatik aparatlarndan istdi ki, qar trfin niyytini v lknin .mslhtini nzt almaqla Azrbaycan Respublikas il mnasibtlrin yenidn baxsn

Konfransn sonunda x edn siyasi elmlr zr mllim doktor Cmidi Rad Bak dvltinin nifrtli v dmnscin hrktlri qarsnda lk siyastilrinin diplomatik tbssm v yumaqlq siyast gstrmlrini tnqid edrk artrb: "Aydnrd ki, tn illrd biz byk qarda rolunu ifa ed v siyasi hrkatlarda srt qarlar .”tuta bilmmiik

Politoloq, Azrbaycan Respublikas il qarlamaqda milli maraqlarn v milli thksizlik .mqelrinin nzt almamasnn tssf dourduunu bildirib